

Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi



Zemfira Məhərrəmli,
yazıcı-publisist

Bəzən deyirlər ki, insanın adı onun xasiyyətini, xüsusiyyətini, tabletini özündə ehtiva edir. Bu baxımdan hələ körpəlik çağında verilen Svetlana adı bu xanıma çox yarasır. "Svetlana" sözünün manşayı, etimologiyası barədə çox mülahizə yürütmək olar, amma bu ad bir xalqın dilində "İşiq" anlamındadır. Həmin adı daşıyan jurnalist xanım, həqiqətin, işiqi bir ömrənə yaşıyır. Bu yazağından, bənzərsiz publisistika nümunələri ilə ilər boyu insan taleplerinə işiq şöbənən qəlan dostumuz, respublikanın Əməkdar jurnalisti Svetlana Nəcəfova haqqında söz açmaq istəyilər.

Dahi yazıçılardan biri qələm ahlı baradə belə söyləyib: "Biz başqları haqqında yazarkən özümüz haqqında danışınq". Bu fikir admını tutduğundan, həqiqində bəhs edəcəyim pəsəkar jurnalistin, nəsirin yaradılığında da addır. Axi, o da insan taleplerinə baş vuranda, hadisələrə münasibətlə bildirəndə oxucularına öz mənəvi dünyasından xəbər verib, öz "mənini" təntidid. Doğma yurduna-eline sadıq bir ovlad sevgisi, pərvənə vürğunluğu, üzərinə düşən missiyani yerinə yetirməsi Svetlana xanımı hemişə farqlandıran mözeyiyyətlər olub. Svetlana Nəcəfova jurnalistikəmizdə öz sözü, mövqeyi ilə seçilən, sayılan və sevilən qələm sahiblərinindən. Onun imzası Azərbaycan oxucusunu yaxşı tənqidir və illər öncə bu imza daha populyar olub. O, metbuatda qırx beş ilden artıq zaman kəsiyində yorulmadan çalışıb.

Qocaman jurnalist müsahibələrində özü deyir ki, onının 13 illini usaq mətbuatın həsər edib, 1960-cı ilda jurnalistik fealiyyətinə başlayan S. Nəcəfova avvalca "Pioner" jurnalında, sonra "Azərbaycan pioneri" qəzetində çalışıb. Bu metbuat nümunələrindən onun usaq aləminə, psixologiyasına

bölgəlikdə, şirin dildə yazdığı tarbiyevi yازları dərc olunurdu, nəsillər arasında körpü yaradılaraq, ləyəqəti insanların keçdiyi heyət yolu böyükəmdən ona nəslə nümunə göstərlirdi. Svetlana xanım bu yazılarından istedadlı, yaradıcı mətbətlər haqqında söz açır, onların uğurlarına sevinir. O, kiçik yaşlı mətbətlərin qabibiyyətini, sevgisini, vətənpərvərlik, bilik-

ren neftçi qadınlarının cesarətinəndən səhəbat apır, alım, ziyan xənimlərin çatın, şərəlli heyət yoluñ işğaldəndən. Onun qarın mövzusundan axtarsıları sonraları işi asferdən abediləşir və bir-birinin artdıbılıkları ərsəyə gelir. "Ömre sevin gətirənlər" adlı kitabı yazıçı-jurnalistin oxucularla ilk görüşü iddi. "Yazıcı" nəşriyyatında işiq üzü görən bu kitabda müəllif yurdumuzun zəhmət adamlarını, mədaniyyət xadimlərini, sanət-fədallarından bahs edir. "Hər ömür bir nağımdır" əsəri isə onun ilk kitabindəki fikir və düşüncələrinin mənşəti davamı

böyük ziyalılarına qədər neçə insanın heyət salnaməsi, tale yoluñ qəlembələr. Neçə insanı ümidişlər girədən qurtaraq hayata, yaşıyab-yrarṭatma həvəslərindər; "İndi onun mögələ və operelerini oxuducu başa-düşürəm k, ananın yazarları dövrün, zamanın fövqündə dura bilib, dünən olduğunu kim, bugün da ak-tuallığını saxlayıb".

Ne hikmətdirse, qadın ya-zarlar ailədən kömək görənən yaradıcılıq uğurları bira-bəş artı. Qəhrəmanımız Svetlana xanım ömür-gün



İzi illərdə qalan sənətkar

Əməkdar jurnalist Svetlana Nəcəfova barədə düşüncələrim

lərə havas "toxumları" sapıdır.

Qeyd edək ki, S. Nəcəfova 1973-1977-ci illərdə "Azerbaijan qadını" jurnalında şöbə redaktoru və baş redaktorun, mətbətindən işləyib. Tələyinə bəzən jurnalı bağlayan Svetlana xanımın yaradıcılıq yönü, istiqaməti də bir qədər dayışır. Bu dəfə "cocud" mövzusunu müqaddəs, pak, məhərəm olan ana mövzusu: ustəlib. Svetlana xanım həttətən özü də mətbətindən buna həmişə təsdiq edirdi. Cəmiyyət həyatının müxtəlif sahələrində çalışan qadınların aməyi, güzərəni, aile-ovlud qayğıları müəllifin neçə-neçə məqədələri qələmənə ilə hara çəkər, mühərabələrin dağıntı, fəlakət gətişir, kabus olduğunu qələmə alıb. Bu hələ o vaxtıları id ki, xalqımız Qarabağ mühərabəsi dehşətlərini yaşamırı-

kimi dayandırırlı.

Uşaq və qadın nəşrlərindən sonra "Respublika" qəzetiñde şöbə müdürü işləyib. Yaziları təkəcə olara mətbətindən deyil, həmçinin vaxtilə ümumiyyət qəzət və jurnallarında da dərc olunub.

Müəllifin o vaxt Əfqanistana qarşı aparılan qarın mühərabədən döyüşən azərbaycanlı oğullar barədə publisistik yazıları da bugunmüdüla səsləşir. Svetlana xanım sanki bir qədər sonra döcarəcəkmiş dəhaşətli müharibənin ağıñ-acısınıdırı duraraq bər publisistik məqədələri qələmə alıb. Bir aña, vəfəndən yarışığı ilə hara çəkər, mühərabələrin dağıntı, fəlakət gətişir bir kabus olduğunu qələmə alıb. Bu hələ o vaxtıları id ki, xalqımız Qarabağ mühərabəsi dehşətlərini yaşamırı-

da, şəhər və kəndlərdən S. Nəcəfovanın səyisiz-hesabsız oxucuları vardi. O, "Azerbaijan qadını" dərgisi ilə bəham neçə-neçə ailənin isteklisi, eziyi iddi. Yeri gəlmışken onu da deyin ki, bi redaksiyaya tez-tez getdiyimən, həmin mat-buat orqanında çap olunduğundan Svetlana xanımın müəlliflərinin yaxınlığına da qızışdırıb, həssaslığı yanasdığını söhidi idim.

Tarlılarda gecə-gündüz çə-lışan əliqəbarlı pambıççı qızırların həlini vəsif edir, açıq denizdən bərkəyen, Xəzərin sahə-qalxan dalqlarına sinə ga-



qarışılıblar. Jurnalistika sahəsindəki 40 illik fealiyyətinə həsər olunan "Ömürən sahifələr" adlı kitabında elm, sənət və əmək adamları haqqında maraqlı çərçivə, məqədələr, müəsbəhələr. Svetlana xanımın ədəbi yaradılıqlıdan bir neçə hekaya, müəllif haqqında mat-buat sahifələrində çap olunan yaxılar yəli. "Ömürən sahifələr" adlı kitabın tərtibcisi və redaktori Faridə Səliyevadır. Onun yazdığı önsözə bildirilir ki, S. Nəcəfova uzun illik jurnalistik fealiyyətindən sədə zəhmet adəmdən təltif olmuş xalqın

daşınan şəhərinə, ham da əzənciliyini təxəllüsləyir. Yuxarı sınıflarla oxuduğumuz illərdə, ilərdə, sonra tələbək çağlıclarında yəniçə çapdan çıxan bəddi əsərləri təzə əldə etməye çalışır, bəbiriməz ətərəf, neçə maraqlı mütəaliə edir, sonra da müzak-



Azərbaycan Respublikasının
Prezidenti yanında
Kütləvi İnformasiya Vəsitələrinin
İnkisafına
Dövlət Dəstəyi Fondu

yoldaşı Ramiz müellimin böyük dəstəyin həmisi hiss edib. Gőzəl övladlar böyüdüb. Övladlarından respublikanın Əməkdar artisti, məşhur piançu Nərgiz Əliyeva həzirdə Nyu-Yorkda yaşıyır və zəngin müsəlmanı okeanın o təyində laiyinqince temsil edir.

Svetlana xanımın sahəhətə problemlər yaranara da, fikir-lər aydın və duru qalıb. Onuna səhəbat edən həmkərmiz bəqlər sahibinən düşündürən bəzələşmələrə aydınlıq getirdi. Dedi ki, informasiya-kommuni-kasiya texnologiyalarının tərəq-çı etdiyi bir vaxtda kitab oxumaq, həqiqətin, arxa plana keçib. Bu gün insanlar daha çox xəbər axıtarı, gündən-günən genişlənən sosial şəbəkələrə baxır, informasiya portallarını, saytları elek-vələk edir. Bütün buların çox yaxşıdır. Amma kitab oxumaq möyilin, həvəsin xeyli derəcədən azalmış narahətlidir. Mansub olğudan nəslin gəncələr kitabla tərbiyələnirdi. 60-ci illərin gənciliyi, ham da əzənciliyi təxəllüsləyir. Yuxarı sınıflarla oxuduğumuz illərdə, ilərdə, sonra tələbək çağlıclarında yəniçə çapdan çıxan bəddi əsərləri təzə əldə etməye çalışır, bəbiriməz ətərəf, neçə maraqlı mütəaliə edir, sonra da müzak-

rəsini keçirdik. Hər hansı bir romanı qrupumuzda birlinci oxuması ilə qırralənən tələbə yoldaşlarımız da yaddan çıxmayıb. Bu, o ilər id ki, Moskva metrosunun, lap elə Bakı metrosunun, sənətişlərinin əlindən kitab düşmürdə, manzıl başına çatanadək bir neçə sahifa oxumağı bəslər esti qənəbit bilirdilər.

Düşünürüm ki, bəhən cə-miyətində insanların oxu medeniyyətini yüksəltmək üçün bədən dəqiqət artırmalı, yenidərələr dəha yaxşı tablı olunmalıdır, yəniçəçilər itcmi mövqeyi, feal votəndən mövqeyi aydın görünməlidir. Televiziya və radio kameralarında yenidərələr təbliğ ilə bağlı, ham da yaxşı və şairlərinə xitab etmək və sənətişlərinə qızılırlar. Yuxarı sınıfların açılması, ümumən maarifləndirici programlarının sayının və keyfiyyətinin yüksəldilməsinə ethiyac var. Çalışdırıcı programlarının, sayçı olduğu üçün seyircilər şou ehliyi dəha yaxşı təyinlər, nəinki söz, qəlem adamlarının, Qara-bağ dərdimizdən söz düşündən ise Svetlana xanım qüsə-ke-dər bütür, göz yaşlarını saxlaya bilir. Güneş dolu bir sabahın galacayına, zəfrə saatının yetişəcəyinə inanır.